

**"Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünü gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Şəxsin mənim müəllimə həmişə böyük hörmətim olubdur".**

### Heydar Əliyev

**B**əli, şərəfli bir sənət olan müəllim peşəsi haqqında da çox dəyərlidir. Ona görə dəyərlidir ki, bütün peşələr məhz müəllim peşəsindən doğur. Hər bir peşənin işqli gələcəyi yox göstərən "mayak" idir müəllim peşəsi.

Haqqında söhbət açığım, zamanında ömrünün yarım əsrindən məhz bu mütqəddəs və şərəfli peşəyə həsr etmiş Nəbi

lor kursuna oxumağa göndərilir. O, ovvələy leytenant, daha sonra baş leytenant vəzifəsində önbəhədə döyüşür, defələrlə Ali Baş Komandandan foxri formanlar alır. Qoşunlarımız döyüşdə üstünlük qazandıqdan sonra zəruri ehtiyac yarandıqdan arxa cəbhəye qaytarılır, hərbi komissarlıqla işləməye başlayır. Bir ziyanlı votəndə kimi on çetin və məsuliyətli tapşırıqları layiqincə yerinə yeri-

Keçmiş SSRİ-nin rəhbəri I.V.Stalinin vəfatından sonra Azərbaycanda da Mircəfər Bağırov vəzifəsindən konarlaşıdır. Ele buna görə de Bağırovun vəzifəyə qoyduğu işçilərdən "Bağırovun adamları" deyə vəzifələrdən azad edilirlər. Azərbaycan Mərkəzi Komitesinin 4 noyabr 1953-cü il tarixli qərarı Nəbi Qurbanov Xaçmaz rayonunun Birinci katibi vəzifəsindən azad edilib. Siyəzən Rayon Partiya Komitəsinə təbligat-teşviqat şöbəsinin müdürü vəzifəsinə göndərilir.

**Bir ildən sonra isə Nəbi müəllim öz xahişi ilə gənc**

## Şərəfli ömür yolu

Qurbanovdur. Hər dəfə onu düşündənde nikbin duygular qəlbimde cosur və ehətindən olan insanlara inam hissəm bir-bir artır. Çünkü bir insan olaraq, onda müsbət xüsusiyyətlər daha çox olub. O, insanların en yaxşısı olmaqla yanaşı, hem də menin nezərində sağlam düşüncəli, ziyyəsi və nümunəvi bir müəllim olaraq ebedi yaşayır.

Yuxarıda qeyd etdiyim kimi söhbət ömrünü el-oba yolunda şam kimi eridən gözəl insan Nəbi Qurbanəli oğlu Qurbanov bəresindədir. Mənalı, şərəfli ömür yolu keçmiş Nəbi Qurbanovun yarım əsrindən çox bir dövrü məarif, təhsil, pedaqoji, iqtimal-siyasi heyatla sıx bağlı olmuşdur.


Nəbi müəllim 1913-cü ilde Xızı-Bərnək mahalının Dərezəzat kəndində (indiki Siyəzən rayonunun Beşdəm erazisi dairəsində kənd) anadan olmuşdur. Erken yaşlarından valideynlərin itirərək, yetimliyin acisini dadan Nəbi Qurbanov öz doğma kəndlərində ibtidai təhsil alandan sonra Bakıya gələrək fəhlə-fabrik məktəbinə daxil olur. Burada oxuduqdan sonra bir müddət Bakıdakı süsə zavodunda fəhlə işləyir. 1933-cü ilde Xızı Rayon Xalq Maarif Şöbəsinin serəncamına geləndə artıq onun 3-illik emek stajı var idi. Ürəyi qurub-yaratmaq eşi ilə döyünen gənc Nəbi müəllim evvelce rayonun Zəgerli kənd 7-illik məktəbə, sonra isə öz kəndlərində - Dərezəzat 7-illik məktəbine müəllim işləməye gəndərilir.

İlk gündən böyük hevesle işe başlayan Nəbi Qurbanov təzliliklə şagirdlərin və müəllimlərin sevimlisine çevirilir. Onun fealiyyəti təzlilik rayon rehberliyinin diqqətini cəlb edir. Az keçmiş ki, təşkilatçılıq qabiliyyətini nəzerə alaraq, 1938-ci ilde işlədiyi müddətde direktor vəzifəsinə təyin olunur. Eyni vaxtda Azərbaycan Qiyabi İkənni Müəllimlər İnstitutunun coğrafiya ixtisası üzrə təhsilini başa vurur. Lakin bununla kifayətlenməyə Nəbi müəllim ali təhsil almaq üçün sənədlərini Bakı Dövlət Universitetinin qiyabi şöbəsinə verir. 1942-ci ilde universitetin coğrafiya fakültəsinə bitirir.

Böyük filosof Əlişir Nevaçının gözəl bir keləmi var: "İnsanların on yaxşısı xalqa dağca qox fayda veren adamdır".

Fikrimizə bu sözləri Nəbi Qurbanov haqqında da demək olar. O, gözəl müəllim olmaqla yanaşı, hem de feal iqtimal-yetçi idi. Kendin xeyir-şər işlərində, cyni zamanda kendin abadlaşmasında yaxından istirak edərək, kolxoz təsərrüfatının inkişafına köməklik edirdi.

Ele həmin il Nəbi Qurbanov İkinci Dünya müharibəsinin çətin vaxtında ali təhsilli mütəxəssis kimi herbi sefərberləye alınır və Tiflise-Zabit-



tirməye çalışır.

Ümumiyyətlə, onun hayat fealiyyətinə diqqət yetirək görəcəyi ki, keçən əsrin 40-50-ci illərində təyinatı və göndərişi üzrə Nəbi müəllim tez-tez iş yerlərini dəyişir, o, dəha masul vəzifələrə irəli çəkilir. Bu işə hər şeyden əvvəl ölkənin mövcud iqtimal şəraiti və ölkədə gedən quruculuq işləri ilə bağlı idi. Ölkədə o vaxt sadə və işgülər işçiləre ehtiyac çok idi. Savadlı kadrlarla olduğundan dövləte, xalqa sədaqətli, təsəbbüşkar işçilərə ehtiyacı daşıyır. Savadlı kadrlarla işləməyə başlayır. Yolun uzaqlığı, işin gərginliyi, keçirdiyi gərgin hayat yolu onun sohbetində müəyyən çətinliklər yaradır. Həkimlər onun bedənidən iflic xəstəliyinən olametləri ni müəyyən edirlər.

Özündə həm yüksək səvər və mədəniyyət, həm də rəhbərlik səriştisi və idarəetmə bacarığı kimi keyfiyyətləri birləşdirən Nəbi Qurbanov, həmçinin digər bu kimi ziyyahları hakim Kommunist Partiyası və Dövlət rəhbərliyi həmişə zərurət yarandıqca geridə qalan, çətin sahələrə göndərdir.

Siyəzən Rayon Xalq Maarif Şöbəsinin emri ilə Nəbi Qurbanov 1946-ci ilde Xışqəndər kənd 7-illik məktəbəne, 1947-1948-ci illərdə Qızılburun qəsəbə kənd məktəbinə, 1954-cü ildən isə Siyəzən şəhər orta məktəbinde direktor işləyir. Harda işləməsindən asılı olmayaq, özünün gözəl və necib işləri ile hər zaman seviliyib, yadda qalıb. 1948-ci il avqust ayının 1-dən Siyəzən RXMŞ-in inspektoru vəzifəsinə teyin edilir. 28 fevral 1949-cu il tarixdən rayonun Qozağacı kənd məktəbinin direktoru vəzifəsinə irəli çəkilir. Növbəti il onu yene Qızılburun qəsəbə orta məktəbinə direktor qatarırlar.

Azərbaycan Respublikası Maarif Naziri Mehdi Mehdiyəden 8 fevral 1951-ci il tarixli emrinə əsasən Nəbi Qurbanov Siyəzən Rayon Xalq Maarifi Şöbəsinin müdürü təyin edilir.

O vaxt respublikanın rehberi olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun şəxsi göstərişi ilə Nəbi Qurbanov Xaçmazda 10 avqust 1952-ci il tarixdə keçirilen XIV partiya konfransında raykomun birinci katibi seçilir.

Bundan sonra onun qayğıları da hərtər. Gecəsi-gündüyüzdür. Ən əsası el-obanın sevimlisine çevirilir. Rayonda quruculuq işləri şüretlənir. Dövlət planları artıqlaması ilə yerinə yetirilir.

yaşlarından sevib-seçdiyi pedagoji işə qaydır. Qızılburun qəsəbə orta məktəbində bir il müəllim işladıqdan sonra 1 sentyabr 1955-ci il tarixdən Siyəzən şəhər yeddiyik məktəbinə direktor təyin edilir. Burada ürəklə işləyə Nəbi müəllim tölibat-təşviqat işlərini yüksək səviyyəyə çatdırır.

1978-ci ildə öz ərizəsi ilə həmin vəzifədən azad edilən Nəbi Qurbanovun həyatı həmişə məktəbə, təhsilə six bağlı olduğundan o, bir təqədükdə kimini fealiyyətsiz yaşaya bilmir. Nəbi Qurbanov 1983-1988-ci illerde Siyəzəndən beş kilometr məsafədə - Xəzərin sahilində yerləşən Böyük Həmyəkənd məktəbinde yenidən dərs deməyə başlayır. Yolun uzaqlığı, işin gərginliyi, keçirdiyi gərgin hayat yolu onun sohbetində müəyyən çətinliklər yaradır. Həkimlər onun bedənidən iflic xəstəliyinən olametləri ni müəyyən edirlər.

Ona görə də onun işləməsi xitam verməyi məsləhət görürler. Bundan sonra Nəbi müəllim şəxsi heyətindən ekibecərməkə möşəl olmağa başlayır. Bir el aqsaqqalı kimini el-obanın xeyir-şər işlərinə məsləhət verir, onlara düzgün yol göstərir.

1992-ci ilde rayonun berpa edilməsindən sonra isə Rayon İcrə Hakimiyyətinin yerləşdiyi binaya indiyə qədər "Nəbi müəllimin məktəbi" deyirlər. Vaxtı ilə dərs dedi məktəblərin şagirdləri müxtəlif sahələrde, rəhbər vəzifələrde, elmi-tədqiqat sahələrində çalışırlar. Neçə nəsil təhsil işçisi onun məktəbini keçmiş, onun şərəfli yoluñ davam etdirirler.

Nəbi Qurbanov 31 mart 1995-ci ilde bu fani dünən ilə vidalaşır, doğulduğu Dərezəzat kəndindəki Ağyamac deyilən mekanda dəfn edilərək öz haqq dünəyinə qovuşur. Nəbi müəllimin vəfəli ömrü-gün yoldaşı olmuş Nuriyyə Hacıbatlı qızı (1924-2003) ilə 55 illik ömr yollarında 9 övlad böyüdüb, tərbiyə etmişlər: Solmaz, Rauf, Pakize, Rəsim, Nuridə, Valide, Rahib, Rövşən, Ramil. Övladlarının hamısı ali və orta ixtisas təhsili alıblar.

Allah Nəbi müəllimin şəhəni-qəni rəhmət eləsin. Onun əziz xatırosu həmişə Siyəzən camasının qəlbində yaşayacaqdır. Nəbi müəllim bir dan ulduzu kimi hər an gəydən boyanaraq, onu sevənlərə nərçiliyər.

Rəsmiyyə  
HEYBƏTƏĞAQIZI

